

Buraxılışın əsas xəbərləri:

- Ticarət, ictimai işə, məişət və digər növ xidmət Qaydalarına edilən dəyişikliklər
- Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları
- Vergi mübahisələri üzrə məhkəmə praktikasi



Burada əks olunan məlumatlarla bağlı hər hansı bir sual yaranarsa, Marketing və Kommunikasiya məsələləri üzrə Menecer Aysel Süleymanova ilə əlaqə saxlaya bilərsiniz.

aysel.suleymanova@az.pwc.com

PwC Azərbaycan

Landmark Ofis Plaza III, 12-ci mərtəbə
90A Nizami küçəsi
Bakı AZ1010, Azərbaycan

Tel: +994 12 497 2515
Faks: +994 12 497 7411

www.pwc.com/az



© 2017 PwC. Bu xəbərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən) əvvəl oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşırıq.

Dərman vasitələri haqqında qanunda dəyişikliklər edilmişdir

Dəyişikliklərə əsasən, həkim resepti olmadan buraxılan dərman vasitələrinin, tibbi təyinatlı texnikanın, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklamvericisi reklam istehsalçısına və reklam yayıcısına, onların tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumu və ya akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilmiş sertifikatın, dərman vasitəsinin dövlət qeydiyyatına alınmasını təsdiq edən qeydiyyat vəsiqəsinin, dərman vasitəsindən istifadəyə dair təlimatın, təlimatda dərman vasitəsinin buraxılması qaydası göstərilmədiyi hallarda müvafiq məlumat olan sənədin, mənsə sertifikatının, reklamda istinad olunduqda, tədqiqatların nəticələrini təsdiq edən sənədin surətlərini təqdim edir. Həkim resepti olmadan buraxılan dərman vasitələrinin qəbulu və tibbi texnikadan istifadə əlavə təsirlə müşayiət olunduqda, reklamda bu barədə məlumat verilməli, həkimlə

yaxud mütəxəssislə məsləhətləşmənin zəruriliyi qeyd edilməlidir. İstifadəsi üçün xüsusi hazırlıq tələb olunan dərman vasitələri, tibbi texnika barədə reklam yalnız tibb sahəsində ixtisaslaşdırılmış mətbu nəşrlərdə, tibb işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayımlana bilər. Dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsi qadağandır.

Dövlət dili haqqında qanunda dəyişikliklər edilmişdir

Reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən kiçik olmalı və reklamın yerləşdiyi ümumi sahənin üçdə birindən çox olmamalıdır. Məndə digər dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeyd ə alındığı formada göstərilməlidir.

PwC Azerbaijan Times

4 saylı Buraxılış

Vergi mübahisələri üzrə məhkəmə praktikası

1. Şirkət Vergilər Nazirliyi və Bakı şəhər Vergi Departamentinə qarşı

İddianın məbləği: təxm. 500 min manat (AZN)

Məhkəmə instansiyası: Ali Məhkəmə

Tarix: İyul 2016

Predmet: Torpaq vergisi

İş: Şirkət dövlət su fondu torpaqlarından daimi istifadəyə verilən 50 ha (toplam 500 ha ərazidən) qurudulan torpaq sahəsində tikinti həyata keçirmişdir. Vergi orqanı isə bütün əraziyə vergi təyin etmişdir.

Qərar: Məhkəmə, Şirkətin mövqeyini dəstəkləyərək, qərara almışdır ki, qurudulmamış ərazi istehsal fəaliyyətinə cəlb edilməmişdir, bu səbəbdən də vergiyə cəlb olunmamalıdır.

2. Şirkət Vergilər Nazirliyi yanında Bakı şəhər Vergi Departamentinə qarşı

İddianın məbləği: təxm. 350 min manat (AZN)

Məhkəmə instansiyası: Ali Məhkəmə

Tarix: Sentyabr 2016

Predmet: Sadələşdirilmiş vergi

İş: Şirkət 2005-ci ildə yaşayış binasının tikintisinə başlamışdır. Hökumət, daha sonra, tikintini dövlət ehtiyacları üçün dayandırmışdır. Şirkətə 2008-ci ildə yeni ərazi təqdim edilmişdir.

Mübahisə mənzil tikintisinə 2007-ci ildən etibarən müəyyən edilmiş sadələşdirilmiş verginin tətbiq edilib-edilməməsi ilə bağlı olmuşdur. Belə ki, Vergi orqanı Şirkətin vergi vəziyyətini ağırlaşdırmasına səbəb olan sadələşdirilmiş vergi tətbiq etmişdir.

Qərar: Məhkəmə nəticəyə gəlmişdir ki, qanunvericiliyə edilən dəyişikliklərdən sonrakı dövrdə yeni ərazidə tikilmiş bina ilkin layihənin davamıdır. Digər tərəfdən, sadələşdirilmiş verginin Şirkətə tətbiqi onun vergi vəziyyətini ağırlaşdıran hal kimi qiymətləndirmişdir. Məhkəmə Şirkətin mövqeyini dəstəkləyərək, qərara almışdır ki, bu halda sadələşdirilmiş verginin tətbiqi mümkün deyil, çünki qanun fiziki və hüquqi şəxslərin vəziyyətini ağırlaşdıran normativ hüquqi aktların geriyə qüvvəsini qadağan edir.